


AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASININ
NAXÇIVAN BÖLMƏSİ
ÍNCƏSƏNƏT, DİL VƏ ƏDƏBİYYAT İNSTİTUTUNUN
FOLKLОРŞÜNASLIQ SÖBƏSİ

**YOL
GƏLƏR
ORDUBADA**



AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASININ
NAXÇIVAN BÖLMƏSİ
İNCEŞƏNƏT, DİL VƏ ƏDƏBİYYAT İNSTİTUTUNUN
FOLKLORŞÜNASLIQ ŞÖBƏSİ

*YOL
GƏLƏR
ORDUBADA*

NAXÇIVAN - 2005

Rəyçilər:

M. Qasımlı,

filologiya elmləri doktoru, professor,

B. Abdulla,

filologiya elmləri doktoru, əməkdar elm xadimi.

Ön sözün müəllifləri və toplayanlar:

Məhərrəm Cəfərli,

filologiya elmləri doktoru,

Rafiq Babayev,

elmi işçi.

Redaktorlar:

R. Babayev, M. İsmayılov.

“Yol gələr Ordubada”. Folklor toplusu. Naxçıvan-2005. S. 68.

Azərbaycan MEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Folklorşünaslıq şöbəsində hazırlanmış bu kitabda Ordubad rayonundan toplanmış folklor nümunələrinin kiçik bir qismi verilmişdir.

470000000

053

© “Əcəmi” 2005

TALE KİTABININ CÜMLƏLƏRİ

Karvanları kimi yollar da cürbəcürdür; adama elə gəlir ki, bir bayatının "ürəyinin başından keçib" Ordubada gedən yol o bayatının "canında, qanında" yaşatdığı ruh qədər əbədidir, sırlı-sehrlidir.

Bu qədim diyarin folklor mühitinə aparan yolda ab-hava da bambaşqadır; "telləri ağarmış" dağlardan gülləri titrəşən bağlara, selləri çağlayan çaylaracan burda hər nə var folklorun "gözü tutub", "könlü sevib". Nəsirvazdan bir az yuxarı azman dağların döşündəki azman oğuz qəbirləri, elə bil, əfsanəli-həqiqətli nağıl dünyasında uyuyur.

Ordubada gedən yol vüsəl və həsrət yüklü karvanları təkcə dəniz səviyyəsindən 3907 metr yüksəklikdəki Qapıcığa aparmır-sanki Qapıcıq ən qədim miflərə, əfsanələrə açılan qapiya çevrilir; bu qapı həm də birbaşa dünyani titrədən o məşhur tufanın üzünə açılır; yayılan əfsanələr Nuhun gəmisinin qalıqlarının bu yanlarda qalmاسına şahidlik edir. Öz sırlarını səbr və inadla gizlədən Gəmiqaya rəsmələrinin hərdən "folklor dilində danışmağı" da olur.

"Folklor xalqın tarixidir. Onun yaddaşında yaşayan və onu yaşadan həqiqət tarixidir. Hər qaya parçasında, hər dağında-daşında, çölündə, yamacında, gölündə, çayında, hər qarış torpağında, hər qəbir daşında, ayaq izində əfsanəyə dönmiş bir həqiqət yaşayır. Bəzən son dərəcə adı görünən bir xalq deyimində böyük bir tarixi həqiqət qorunub saxlanılır" (H.İsmayılov "Uzaq etnik mənşəyin, yaxın milli gələcəyin indi qürbət vətəni-Göyçə...", "Göyçə folkloru", Bakı, "Səda" nəşriyyatı, 2000, səh. 16).

Gəmiqaya təsvirlərinin mifoloji dünyabaxışımız möv-qeyindən araşdırılması, heç şübhəsiz, qoca tarixin bir çox gizlinlərini aşkarlayır.

Ordubadlıların qəti inamina görə, bu dağlarda yaşayan keygidər quşları ildə bir yol qanad bağlayır, düz İsfahanacan uçur. Niyə ildə bir dəfə, niyə də məhz İsfahanacan - burası folklorun işidir; simvollaşdırılıb, öz qayda-qanunlarına tabe edilib-keygidərlər o dağlardan bədii dünyaya "gələndən" sonra uçublar İsfahana səri (bu sətirlərin müəlliflərindən birinin 1989-cu ildə çap olunmuş "Yolçu daşı" povestində keygidər haqqında əfsanələr verilmişdir).

Burda yer-yurd, çay-çeşmə, dağ-qaya adları da etnik təfəkkürün işığında isinib, bədii obrazı, folklor simvoluna çevrilib. Saqqarsu, Göygöl, Qaranquç, Bibiqətl, Tillək kimi çoxlu adlar mənəvi yaddaşa köçüb, əfsanələşib, nağıllaşıb-alın yazısının kəlmələri, tale kitabının cümlələri kimi oxunub.

"Saqqarsu" adına öz "Sak" soyunun tarixi köklərinə bağlı nümunələrlə etnik möhür vuran ordubadlı başqa bir əfsanədə ona da inanır ki, adsız çayın sularından çıxan saqqar (alnı ağ) qoç sırlı-sehirli qüvvə kimi yaratdıqlarını, əhdə xilafsızlığa, sözə dönüklüyü görə, yox edə bilər.

Bu möcüzəli yoxolma "Saqqarsu" adı ilə yeni bir yaradılışa çevrilir.

Gəmiqaya yüksəkliyindən ikiyə bölünmüş Vətən ağrısı ayrı cür yandırıb-yaxıb, qəmli Arazın həsrət nəğmələri ayrı cür səslənib; ancaq orası da var ki, bu yüksəklikdən Vətən tamlığı, bütövlüyü ilə görünüb, bütövlüyün əzəməti saysız-hesabsız ağız ədəbiyyatı nümunələrinin məgzində-mayasında, ruhunda yaşayıb.

Vaxtilə Arazın o tayindan Aza kəndinə gəlin köçən Balaxanım arvad sinəsində ayrı səslənişli bir "Əsli-Kərəm" dastanı da gətirib.

*Ana, sən gəl, zalim atam gəlməsin,
O zalimdi, görüm üzü gülməsin.
Süfrə salıb, bala toyu görməsin,
Ana, Kərəm yandı, deyib ağlaram...*

Bəlkə ayrılığın acı həsrəti, ovunmaz nisgilinə görə burda Arazlı bayatılar, Təbriz nəgmələri çox oxunub, elə bil, bir cüt almadi,-deyilib, biri "ana Təbriz", biri "bala Ordubad".

*Təbrizə,
Təbriz qol açıb bızə.
Gəl Araz qıraqına
Bir də baxaq göz-gözə.*

Hərdən ayrı-ayrı adamların adlarını "yaddasına yazıb", hadisələri qəmlə bir nəgmə harayı biçimində yaşadan bayatılar da oxunub:

*Araz aşdı deyirlər,
Qum qaynaşdı deyirlər.
Əlyar, evin yixılsın,
Tahar qaşdı deyirlər.*

Ordubadda oxunan bayatılar, hərdən öz sinəsində dialektdə qorunub-saxlanan sözlərə də meydan verib.

*Gəlin çıxaq yollara,
Su səpək bilanlara.
Gül əkib, çadir quraq
Yarım gələn yollara.*

"Bilan" düz küçəyə deyirlər.

"Taraqqasatan deyər hər gün yeddiləvin olsun"-ifadəsi burda atalar sözü kimi işlənir. Ordubadda ilaxır çərşənbəsi "yeddiləvin" adlanır, həmin gün ayrıca adamlar ilboyu hazırladıqları taraqqaları "Yeddiləvin bazarı"na çıxarır, ruzi qazanırlar.

İlkinlikdən-mifik başlangıcdan adı məişət görüntülərinən nə varsa-poetik dünyanın predmetinə çevrilib-illərdən illərə, nəsillərdən nəsillərə ərməğan edilib.

Orası da qeyd edilməlidir ki, burada geniş yayılan inancların, mifoloji mətnlərin, bayati və nağılların toplanması, tədqiqi sahəsində müəyyən işlər görülmüş, ucsuz-bucaqsız türk dünyasının folklor xəritəsində bu qədim diyar Gəmiqaya

yüksəkliyindən nağıl möcüzəsinə, bayatı, nəğmə sehrinə, inanc qanunlarına qədər qeydə alınıb.

Hərdən dördtel bir bayatının ikicə misrası da bələdçiye çevrilib:

*Ordubad dağ arası,
Dağ döşü, bağ arası...*

Bax ora-göstərilən ünvan folklor yurdudur; bu kitabda verilən nümunələr son illərdə o yurddan toplananların çox az bir qismidir-yüz illərlə Ordubadda söylənilib, oxunub...



BAYATILAR

Mən aşiq naz, bəri gəl,
Yolunu az, bəri gəl.
Bir öpüş versən mənə
Dünya qopmaz, bəri gəl.

Əlli dənə,
Yüz dənə, əlli dənə.
O günə qoy od düşə
Göz görməyə, üz dönə.

Təbrizə,
Təbriz qol açıb bizə.
Gəl Araz qıraqına,
Bir də baxaq göz-gözə

Əziziyəm, solmadım,
Bulud olub dolmadım.
Qayıtmaz yola getdin,
Niyə dəli olmadım?

Ovun qovladı keçdi,
Yolun bağladı keçdi.
Oxunu elə atdı,
Sinəm dağladı, keçdi.

Gəl atın oynatma, get,
Cilovun çeynətmə, get.
Onsuz da dərdim çoxdu,
Ürəyim göynətmə get.

Damdan düşmüşəm, neynim,
Damcan şışmişəm, neynim.
Fələyin əməlindən
Odda bışmişəm, neynim.

Ölürəm, üstümə gəl,
Yanıram, tüstümə gəl.
Əlüzənnik eləmə,
Ayrılıq istəmə gəl.

Qayçı gətir biçək di,
Bu çiçək o ciçəkdi.
Gözümlə bax üzünə,
Gör gözlərim nə çəkdi.

Bağlı,
Dilik, qollarım bağlı.
Gələmmirəm, Təbrizim,
Bütün yollarım bağlı.

Neynim,
Hava sazaxdı, neynim.
Deyirsən ki, gəlmirəm,
Yollar uzaxdı, neynim.

Dağlar çiskin olurmu?
Duman, çiskin olurmu?
Fürsət yox səni görəm,
Bundan pis gün olurmu?

Sinə-sinə,
Gül taxıb sinəsinə.
Yarı əlimdən alıb,
Verdilər özgəsinə.

Buz üstə,
Ürək yanar, buz istər.
Sənə ümid bağladım,
Sən də saldın üz üstə.

Havışda hava bilmirəm,
Suyunu sova bilmirəm.
Başında yüz qəza var,
Birini qova bilmirəm.

Yollar yoran göründü,
Yağış boran göründü.
Gəldim səni görmədim,
Aləm viran göründü.

Gedirsən yara deynə,
Telini dara, deynə.
Əgər məni soruşsa,
Günümü qara deynə.

O tayda duran bəndə,
Taxtını quran bəndə.
Səndə insaf yoxumuş,
Yarını yoran bəndə

Ayrılıq yaman-yaman,
Evə düşübdü talan.
Çarəsiz dərdə düşsün,
Bizə ayrılıq salan.

Dərya bulandı yenə,
Axdı, dolandı yenə.
Sənin gördüyün ocaq
Qəmlə qalandı yenə.

Əzizim hənir-hənir,
Dərd ağlayır, qəm dinir.
Hara qaçım bu dərddən,
O məni gendən tanır.

Bu gəlin saşdı gəlin,
Divardan aşdı gəlin.
Bu gəlinə nə gəldi,
Evindən qaşdı gəlin?

Üzüyü taxmamışam,
Su olub axmamışam.
Yanımda bir adam var,
Doyunca baxmamışam.

Sel bəndi aşdı, ay qız,
Yollara daşdı, ay qız.
Səni elə görəndə,
Gözüm qamaşdı, ay qız.

Evləri günə qarşı,
Tikilmiş günə qarşı.
Fələk kəsdi kölgəmi,
Qalmışam günə qarşı.

Zulum zulumdan betər,
Bu dərd haraya yetər.
Yolum düşən yerlərdə
Dərd əkilər, qəm bitər.

Yaralıyam yanımnan,
Qurd-quş doymaz qanımnan,
Baş götürüb qaçımı
Sənin kimi zalımnan?

Mən bu çaydan keşmənəm,
Suyundan da işmənəm.
Gözün ayrı gözəldə,
Heç yadına düşmənəm.

Bu talan nə talandı,
Dərd gəldi, od qalandı.
Sən elə yandırın ki,
Vallah, atəş yalandı.

Fələk fələk eylədi,
Oxun lələk eylədi.
Yıxdı atam evini,
Başdan kələk eylədi.

Gəlirdim yavaş-yavaş,
Qondarama dəydi daş.
Vəfasızın əlindən
Düşmənə dedim qardaş.

Yenə o dağlar qaldı,
Yolları bağlar qaldı.
Dağlara talan düşdü,
Çeşmələr ağlar qaldı.

Əziziyəm dərdim çox,
Sevincim az, dərdim çox.
Gül üçün bağa girdim,
Ancaq tikan dərdim çox.

Ayrısı,
Olduq illər ayrışı.
Cəfasını mən çəkdirim,
Səfa sürdü ayrışı.

Əzizim gecə keçdi,
Gün doğdu, gecə keçdi.
Sənsiz keçən günlərim
Bilmədim necə keçdi.

Mənə fələk eylədi,
Fələk kələk eylədi.
Girdi cavan bağına
Ələk-vələk eylədi,

Gəl gedək kəndə beylə,
Səninlə mən də beylə.
Şadlığıynan işim yox,
Qəminlə mən də beylə.

Qara bağlarsan, köylüm,
Sinə daqlarsan, köylüm.
Bir vəfasız əlindən
Elə ağlarsan, köylüm.

Gəlin çıxaq yollara,
Su səpək bilanlara.
Gül əkib çadır quraq
Yarım gələn yollara.

Düzlərə,
Dərələrə, düzlərə.
Fələyin oyunundan
Zaval gəldi düzlərə.

Qalandı,
Sinəm oda qalandı.
Bu dərd yerin xoş görüb,
Getməyəndi, qalandı.

Qara bağladı keçdi,
Sinə dağladı keçdi.
Burda bir ahuvardı,
O da ağladı, keçdi.

Bu dərd məndə üz görüb,
Meydanını düz görüb.
Gedir, gedir, qayıdır-
Məni o yalqız görüb.

Qar aldı,
Nə səbrü, nə qəraldı?
Oğlanın öpüşündən
Qızın gözü qaraldı.

Daşı qəm,
Torpağı qəm, daşı qəm.
Alıb dərdi ciyninə
Demədim ki, daşı qəm.

Nə deyim beləsinə,
Hey baxır sinə-sinə.
Qiş günü nar asılıb
Gözəlin sinəsinə.

Başa qara bağlayır,
Dərdi sinə dağlayır.
Dağlara bir qan düşüb,
Çəsmələri ağlayır.

Əzizim bırdı, neylim,
Günlər cəbirdi, neylim.
Səndən ayrı düşəli
Həyat qəbirdi, neylim?

Qaşın əyər, amandı,
Gözün əyər, amandı.
Kamandan bir ox çıxar,
Sənə dəyər, amandı.

Əsər, əsərsən, köylüm,
Səbrim kəsərsən, köylüm.
Anan, bacın deyil ki,
Kimdən küsərsən, köylüm?

Köynəyin ağa dönsün,
Yuduqca ağa dönsün.
Elə gəl, gəlişindən
Ürəyim dağa dönsün.

O çağlar,
O əyyamlar, o çağlar.
Fələk, sənin əlindən
Dərd oynaqlar, qəm çağlar

Uzaqdan baxma-baxma,
Odlara yaxma-yaxma.
Fələk dərdi tulladı
Sinəmə sıxma-sıxma.

Başının şalı kimi,
Gülləri xalı kimi.
Dünya day nə yaradıb
Üzünün xalı kimi?

Divar daşı neylədi,
Gözün yaşı neylədi?
Qız, mənə neylədisə,
Gözün-qasıń eylədi.

Əzizinəm nə çarə,
Biçarəyə nə çarə?
Ət qoxudu, duz gətir,
Duz qoxudu, nə çarə?

Əzizim durma, keç get,
Boynunu burma, keç get.
Bir saralmış kövşənəm,
Sən də od vurma, keç get.

Pərgar pozular, ağla,
Qismət yazılar, ağla.
Bu qəbir kimdən ötrü
Belə qazılar, ağla.

Dumandı, sisdi nədən,
Əhvalın pisdi, nədən?
Dost niyə yağı oldu,
Kələyin kəsdi nədən?

Olubdu zülüm, ağla,
Aglayır elim, ağla.
Elə bir igid ölüb,
Qırılıb belim, ağla.

Divarda daşa neylim,
Gözündə yaşa neylim.
Məni bu hala salan
Qohum-qardaşa neylim.

Əzizinəm gilənar,
Göy qalmasın gilə nar.
Sinəm elə ocaqdı,
Dərd alışar, qəm yanar.

Mən aşiq qora çin-çin,
Mev çin-çin, qora çin-çin
Yığdı dünya dəndlərin,
Apardı gora çin-çin.

Araz aşdı deyirlər,
Qum qaynaşdı, deyirlər.
Əlyar, evin yixılsın,
Tahar qasıdı, deyirlər.

Qararı bağla, ağla,
Amanla, ahla ağla.
Ömrün boyu, ay ana,
Dizin qucaxla, ağla.

Yarım gəlir cacıxdan,
Yol salır yoncalıxdan.
Yarımı nə demişəm,
Küsüb, gedib acıxdan?

Yoxsulu, şahı belə,
Qəlbinin ahı belə.
Belə zülüm heç olmaz,
Olmaz, vallahi belə.

Əzizinəm bu bazar,
Ay bu şənbə, bu bazar:
Dərd bir namə göndərib
Məni sevdiyin yazar.

Naxçıvan düzən yerdi,
Gözəllər gəzən yerdi.
Əlin ver halallaşaq,
Bura əlüzən yerdi.

Əzrayıl bostançıdı,
Dillərdə dastançıdı.
Qoranı yandırıbdı,
Bu necə bostançıdı?

Gözlər ətəyi, Gülgəz,
Balı, pətəyi, Gülgəz.
Getdi oğlun görməyə,
Yedi kötüyi Gülgəz.

Oğlan bir at istədi,
Quşdan qanad istədi.
Kimlərə bel bağladı,
Kimdən murad istədi?

Əzizinəm dur ağla,
Gəl boynunu bur ağla.
Fələyin oyununnan
Hey sinənə vur, ağla.

Əzizim nə gileydi,
Şüşələr dolu meydi.
Deyirsən unut məni,
O necə-olan şoydi?

Ordubad dağ arası,
Dağ döşü, bağ arası
O yar kərgələn deyil,
Neynirsən çağırası?

Əzizinəm qalxana,
Qılınc vurma qalxana.
Namərdə bel bağlama,
Qalx ayağa, qalx, ana.

Əzizinəm o daşlar,
O çinqıllar, o daşlar.
Fələk qayda tapıbdı,
Elə qapımı daşlar.

Əzizinəm boyunnan,
Baş açmadım oyunnan.
Suvarıram dərdləri
Gözlərimin suyunnan.

Gülürsən gülən kimi,
Göz yaşın silən kimi.
Oturmusan yanında
Dərdimi bilən kimi.

Atdım atana kimi,
Ellər yatana kimi.
Gözlədim sən gəlmədin
Ulduz batana kimi.

Arı burda bağlar şan,
Nə dost bilər, nə düşmən.
Gör nə günə qalmışam-
Dərd peşman, dərman peşman

Yetimin yekə dərdi,
Yüklənməz yükə dərdi.
At gəlsin, dəvə gəlsin,
Bəlkə də çəkə dərdi.

Saçım dəyir dalıma,
Heç kim yanmır halıma.
Əcəl məni girləyir,
Neynəmişəm zalıma?

Əzizinəm bəy quşlar,
Ay qarğalar, ay quşlar.
Belə yatma məzarda,
Uluyarlar bayquşlar.

Ağacdələn səs eylər,
Səs eylər, həvəs eylər.
Özün ildə bir yol gəl,
Özün də de: bəs eylər.

Telinə gül taxmisan,
Nə qiyqacı baxmisan?
Xəbərin varmı sənin,
Neçə evlər yıxmisan?

Əzizinəm Mərəndə,
Görməyən də, görən də.
Gözlərim bayram eylər
Səni hər dəm görəndə.

Fələk qəddimi əydi,
Daş atdı, mənə dəydi.
Deyim evin yıxılsın,
Bu dərd xalvardı, nəydi?

Tut ağacı tut verər,
Altı qıyağı ot verər.
Oğlan yekə, qız xırda,
Öpəndə ləzzət verər.

Qaşların qarasına,
Xal düşüb arasına.
Səni Allah göndərib
Dərdimin çarasına.

Əzizinəm nə çarə,
Nə dərman gəz, nə çarə.
Qapnı fələk bağayıb,
Əl atma heç haçarə.

Gəmi gəldi, yan aldı,
Təbib gəldi, qan aldı.
Gözlərin cəlladı,.
Baxmağınan can aldı?

Əzizim bir də, bir də,
O nədi girdə-girdə.
Bu dərd məndən əl çəkməz
Yəqin ki, heç qəbirdə.

Zülfünü dara, dur gəl,
Göz dikmə qara, dur gəl.
Soyuqda yol gözlərəm,
İnsaf et yara, dur gəl.

Hardadı elim, dağlar.
Bükülüb belim, dağlar
Belə gələn bəladan
Tutulub dilim, dağlar.

Oğlan adın Sərdardı,
Neçə dost, neçə yardı.
Fələk bir köynək tikdi,
Demədin-neçə dardı.

Mən ki, balan deyiləm,
Dağda lalan deyilən.
Çox da yorma özünü,
Qadan alan deyiləm.

Duman gəldi, sis gəldi,
Təndir yandı, his gəldi.
Yazı yazan, neylədin,
Yazdıqların pis gəldi?

Bu kəndin adı Disər,
Gün düşər, bağır bişər.
Mənim sevdiyim oğlan
Ucaboy, dəymədüşər.

Bu kəndin adı Dəstə,
Gülləri dəstə-dəstə.
Məni yoldan eylədi
Şirindil , boyu bəstə.

Təbrizdən həna gəlsin,
Baldız, qaynana gəlsin.
Bu gəlinin qadası
Kim pisdi-onə gəlsin.

Yetiməm, atam yoxdur,
Qəribəm, butam yoxdur.
Düşdüm qəm dəryasına,
Qolumdan tutan yoxdur.

Əzizim gül butağı,
Yaşıldandı yarpağı.
Yarım əlimdən gedib,
Sinəm bir qəm otağı.

Bu fələk süzdü məni,
Saplara düzdü məni.
Yaman dərd, yaman bəla
Gör necə üzdü məni.

Ay qu məni, qu məni,
Nə yandırır bu məni.
Gözlərin kəfən eylə,
Göz yaşınla yu məni.

Otlar olub dizdən, yar,
Gir içində gizlən, yar.
Paxılın gözü çıxsın,
Səni etdi bizdən, yar.

Əzizim belə-belə,
Göz düşüb incə belə.
Qardaş, sevdiyin qızın
Qaş-gözü belə-belə.

Arzun, murazın, ay qız,
Söhbətin, sazin, ay qız.
Çoxuna od vuracaq
Sənin bu nazın, ay qız.

Keçdi xudam pirini,
Yaram eylər irini.
Bir deyil, iki deyil,
Deyim hansı birini?

Əzizim o da neylim,
Düşmüşəm oda neylim.
Bu bələli başımdan
Sovuşmur qada, neylim.

Bu gəlin atdı gəlin,
Yer salıb yatdı gəlin.
Gün kimi şəfəq salıb
Ay kimi batdı gəlin.

Güllərini dəstə yığ,
Gəl belə ahəstə yığ.
Gətir sən də dərdini
Dərdlərimin üstə yığ.



MAHNILAR

YARIM GƏLƏNƏ

Mən gələndə şamamalar gül idi,
Cavan canım dost yolunda çürüdü.
Əvvəlindən ilqarımız bir idi,
Mən nə dedim, ilqarından dönən yar,
Özü alıb, sonnan peşman olan yar.

Uca dağ başında uca qələmə,
Biz ki bənzəyirdik Əsli-Kərəmə.
Sözümü saxlaram yarım gələnə,
Mən nə dedim, ilqarından dönən yar,
Özü alıb, sonnan peşman olan yar.

SALMAYAYDIN NƏZƏRİNDƏN

Cibimdə dəsmalın gülü,
Lal olsun düşmənin dili.
Mənim kimi qızıl gülü
Almıyaydın əzəlindən,
Salmiyaydın nəzərindən.

Cibimdə dəsmalın sarı,
Üzün qoy üzümə barı.
Mənim kimi etibarı
Almiyaydın əzəlindən,
Salmiyaydın nəzərindən.

NEYNİM

Çəkməni çəkdin buduna,
Məni yandırdın oduna.
Qoydun kimin umuduna,
Get, gedirsən, dəxi neylim,
Mən çəkirəm ahi, neylim.

Bazardan aldım soğanı,
Görmüsən dərdə yanarı,
Gəldi ayrılıq zamanı,
Get, gedirsən, dəxi neylim,
Mən çəkirəm ahi, neylim.

SƏMƏDİN QIZI

Axşam olar gələr qoyun,
Dur ayağa görüm boyun.
Gəl, ay gözəl, naz eyləmə,
Səmədin qızı, naz eyləmə.

Axşam olar, fərik çıxar talvara,
Qayda budu oğlan qızı yalvara.
Gəl, ay gözəl, naz eyləmə,
Səmədin qızı, naz eyləmə.

QAYNA, SAMOVAR, QAYNA

Samovarım qızıldı,
Suyu yerə sizirdi.
Bütün aləm bilir ki,
Bir oğlan bir qızındı.

Qayna, samovarım, qayna,
Getdi ixtiyarım, qayna.

Samovarım altı yaşıl,
Başına çaynik yaraşır.
Çıxartma güllü paltarın,
Çıxartma, gözlər qamasır.

Qayna, samovarım, qayna,
Getdi ixtiyarım, qayna.

AY SARI QOVUN

O tay, bu tay bizimdi,
Ay sarı qovun, dilim-dilim.
Üstü dolu üzümdü,
Ay sarı qovun, dilim-dilim.
Biz yemişik, doymuşuq,
Ay sarı qovun, dilim-dilim.
İndi növbə sizindi,
Ay sarı qovun, dilim-dilim.
Dağ ayrı, duman ayrı,
Ay sarı qovun, dilim-dilim.
Qaş ayrı, kaman ayrı,
Ay sarı qovun, dilim-dilim.
Ayrıldığ tapişmamış,
Ay sarı qovun, dilim-dilim.
Gəzək bir zaman ayrı,
Ay sarı qovun, dilim-dilim.



MİFLƏR

QURDUNAN QİYAMƏTƏ

Deyir, axır məqamda-dünyanın sonu çatanda bir qurd qalacaq, bir qarı. Bunlar tutuşacaqlar. Qurd yıxsa, hər şey bitəcək, qarı yıxsa, həyat davam edəcək.

HACI HOPPAN

Kənddimiz Hacı kişi gecə evlərinə gəlmiş. Kəndin qıraqında Nazlinin priyezi deyilən yerə çatanda görür bir vur-çatdasındı, bir çal-çağırdı, ta nə təhər. Qazanlar dəmdədi, süfrələrdə də da nə yoxdu. Oynuyan-oxuyana, oxuyanoynuyana qarışib. Bunu görən kimi səs-səsə verdilər ki, Hacı, hoppan...

Hacı da hoppana-hoppana onlara yaxınlaşır. Birdən yadına düşür ki, Nazlinin priyezi cinlər yiğinağıdı.

Bayaqdı ha, ürəyi gedir, yıxılır. Özünə gələndə görür ki, çölü-biyabanın ortasında tək-tənha düşüb-qalıb, o çal-çağırdan da əsər-əlamət yoxdu.

* * *

Babamın babası ağanın ilxiçisiymış. Ağanın atlarından biri lap yerinən-göyünen oynayırmış. Tərifî dillərə düşmüşmiş.

Bir gün ağa babamı çağırır hədələyir ki, o ata baxmışım, təmiz köpük içindədəi. Gecə kim onu minib qovub?

Qorxudan babamın dili tutulur, bilir ki, belə şeyin üstündə ağa onu tikə-tikə eləyər. Yalvarır-yaxarır, and-qəsəm eləyir ki, tövləyə cin-şeytan da yaxın düşəmməz.

Sonra da yadına düşür ki, cinlərin adəti var, axşamlar tövlələrdə ən yaxşı atları minib səhərəcən, atın bağırı yarılanacan qovurlar.

Babam həmin gündən gecəni tövlədə dirigözlü açır, atlara da heç nə yaxın düşmür.

KÜNDƏLİ PİR

Kəndimizin qıraqında bir kündəli pir var. Ora cındalı pir də deyərik. Kimin ki, bir niyyəti, diləyi olsa, aparıb oradakı dağdağan ağacının budaqlarına parça bağlayar. Dağdağandan bir az o yana təndirdi. Təndirin daşlarının üstü elədi ki, deyirsən bə xamır kündələridi, quruyub-qalıb.

Deyir bir vaxtlar çörək yaman boluymuş. Odur ki, acliq əzabı, allah sınağı yaddan çıxıbmış. Çörəyi zibilliyyə atırmışlar.

Bir gün arvadlar bu təndirdə çörək yapırmışlar. Uşaqlardan biri çörəyə dilinən demək olmayan hörmətsizlik eləyir.

Təndir də daşa çöyrülür, kündələr də. O vaxtdan buranın adı qalır Kündəli pir.

VAXIM YERLƏR

Bizlər vaxım yerləri müqəddəs bilərik. Oraları əkmək, qazanc götürmək olmaz, günahdı. Əkib-becərsən də əlin boşda qalar, xeyir goturməzsən, xəstəlik taparsan. Bir də necə əkəsən? O dey, Kündəli pirdən azca bu yana da vaxımdı.

Dədə-babadan deyərlər ki, orda buynuzlu, qocalıb-qartalmış bir ilan var. Kim oranı əkmək istəsə, ilan gələr üstünə, vaxımın qıraqınacan onu qovar.

KEYGİDƏR QUŞLARI

Keygidəri ovlamazlar, günahdı. Lap əldən düşəndə, ölməyə macal Keygidərin özü çıxar ovçunun qabağına.

Bu quşlar yekəcədi, ətlিচə-canlicadı.

Deyərlər ki, Keygidərlər ildə bir yol qanad bağlarlar, bizim dağlardan düz İsfahanacan uçarlar. Bunun işi bir sırrı-xudadı. Uçanda qabağına çıxan dağın daşına-qayasına dəyəndə hövlündən bağıri çatlayıb olər. Ölməsə, dünya da dağıla, düşdüyü dağdan bir də uçmaz, payi-piyada qayıdar öz dağlarımıza.

SAQQAR SU

Yay girəndə çoban sürüsünü Göygölə tokülən adsız çayın qıraqında otarırmış. Birdən bunun ürəyindən keçir ki, ay nolaydı, çoxlu caqqar(alnı ağ) quzum olaydı. Üz tutur tanrıya, yalvarır.

Bir günləri adsız çayın suları ayrıılır, ordan bir saqqar qoç çıxıb, qarışır çobanın sürüsünə. Qırx gün sürüdə qalan qoç qırx birinci günü baş vurur çaya, suyun dərinliyində yox olur.

Çoban and-qəsəm eləyir ki, əgər yazda quzuları bu qoça oxşayıb sağlam, saqqar doğulsa, çayın qıraqındakı yeddi çeşmənin başında yeddi qurban kəsəcək.

Yaz gələndə doğulan quzuların hamısı saqqar olur. Çoban diləyinin hasil olduğunu görür.

Yenə yay gəlir. Yenə çoban sürüsünü dağlara çekir. Adsız çayın qıraqında oba qurur. Yadına əhdi düşür. Axtarıb yeddi həşərat tapıb öldürür, deyir ki, bu da yeddi qurban.

Elə bu heyində adsız çayın suları aralanır, həmin o saqqar qoç başını sulardan çıxarıb mələyir. Qoçun səsini eşidən quzuların hamısı özünü çaya atır. Çoban özünü həlak

eləyirsə də, sürüünün qabağını saxlaya bilmir. Çayın aralanmış suyu birləşir, sürü qərq olur.

O çayın adı qalır Saqqarsu.

BABƏK QALASI

Deyir, Babək Arazi adlayıb keçir bu yana. Gilançayın qıraqıyanan gedir, gəlib-çixır güllü-çiçəkli bir yerə. Baxır ki, bir dağ var, yuxarısı düzəngahdı, hər yanı da sıldırıım. Dağın yuxarısına qalxmaqdan ötrü də, elə bil, ilahinin əmrindən bircə yol var.

Burani Babəkin gözü tutur. O yolunan qoşun qalxır dağa, buranı özlərinə yeni məskən eləyirlər.

Camaat da o zamandan buranı Babək qalası adlandırır.



YASAQLAR

Evi süpürəndə süpürgə üstünə dəysə, ya yerə düşsə,
gərək onun üstünə tüpürəsən. Yoxsa şərə düşərsən.

* * *

Qəbri barmaqla göstərməzlər, göstərsən ziyan çə-
kərsən. Odur ki, gərək barmağını dişləyib ayağının altına
qoyasan.

* * *

Qəbrin içində gərək yağış düşməsin,—deyərlər . Yoxsa
bir başqası da ölər.

* * *

Çörək ayağının altında qalsa, gərək üç dəfə öpüb,
gözünün üstünə qoyasan, yoxsa səndən qaçar.

* * *

Taxıl zəmisinin içində girmək olmaz, taxılı ayaqlasən,
gözlərin tutular,—deyərlər.

* * *

Gərək evə corab qoymayasan, yoxsa adam dara
düşər.

* * *

Toyuğun banlaması bədbəxtlik əlamətidi, gərək onu
kəsəsən.

* * *

Lap çox istədiyin adamin şəklinə gərək tez-tez
baxmayasan, yoxsa araya ayrılıq düşər.

* * *

Yazdığını məktub yiyesinə çatmamış onu gərək heç kim oxumasın. Yoxsa yiyesinə gedib çatmaz.

* * *

Evdə gərək hörümçək toru qalmasın. Yoxsa tora düşərsən.

* * *

Evdə cirkli qab saxlamazlar.

* * *

Leyləyin yuvasını dağıtmazlar.

* * *

Yanmış ağacı çöldən evə gətirməzlər. Deyərlər, ziyan çekərsən.

* * *

Həyətdə yasəmən kolunu, söyüd ağacını əkəndə, gərək sınayasan. Bunların düşər-düşməzi də olur.

* * *

Aya, bir də aynaya çox baxmazlar. Hər ikisi ağılaparan şeydi.

* * *

Çinarı kəsmək günahdı.

* * *

Həyətdə dovşan saxlamağın düşər-düşməzi olar.

* * *

Ocağın odunu suyunan keçirməzlər. Qaynar suyu yerə tökməzlər. Adama zəfər toxunar,- deyərlər.

* * *

Gecələr duz-çörəyi stolun üstündə saxlamazlar, şeytan bərəkəti oğurlar.



İNANCLAR

İt olan həyətə məlaikə yenməz.

* * *

İl quraqlıq keçəndə məsciddən götürülmüş torpağı
suya salarlar ki, yağış yağsın.

* * *

Çörək yapanda suyu təndirin üstünə fırladalarlar ki, iş
tez qurtarsın, bərəkəti artıq olsun.

* * *

İlan qabağına qəfil çıxsa, "özü burdади, adı Qara-
bağda"-desən, çıxıb gedər.

* * *

İlan hansı həyətdən əl çəkməzsə, qabağına duz-çörək
qoyarlar, deyəllər ki, sən bu duz-çörək bizdən əl çək.

* * *

At ayağını yerə bərk döyürsə, işini bil, deməli, şidirgி
yağış yağacaq.

* * *

Təndirdə çörəyi çörək üstünə yapanda xeyir-bərəkət
gələr.

* * *

Daşıyan işləyirsənsə, birdən daş əlində sınsa, gərək
başını qaşıyasan. Yoxsa çətinə düşərsən.

* * *

Gəlini dolu qazan üstünə gətirərlər ki, ayağı sayalı olsun.

* * *

Elçi gediləsi qızgılın həyətindən bir şey gətirib oğlan evində barlı ağacın dibinə qoyarlar. Ağacın barı bol olsa, o qızı elçi düşərlər.

* * *

Bir qızı istəyəndə onun ayağının altında qalan bir daşı götürüb oğlan evinə gətirirlər. Bundan sonra işlər yaxşı olsa, o qızı elçi düşərlər.

* * *

İlaxır gecəsi söyüdün budaqları əyilib yerə dəyər. Bunu kim görsə, nə niyyəti olsa, ona çatar.

* * *

İlaxır gecəsi suda balıqlar arxaları üstə çönər.

* * *

İlaxır gecəsinin səhəri kim bulağın suyunu hamidan qabaq içsə, bütün arzularına yetər.

* * *

O sudan nişanlı qızlar qaynata-qaynanalarına gətirməlidilər ki, il xoş keçsin.



SINAMALAR, YOZUMLAR

- * Yatanda paltarını başının üstünə qoysan, qorxulu yuxu görərsən.
- * Yuxudan duranda gərək aynaya baxıb özünü görəsən. Birdən pis adamın üzünə çıxarsan, işlərin düz gətirməz.
- * Stəkanın üzündə çay qırıntıları üzürsə, evə qonaq gələcək. Həmin qırıntıları götürüb dişləyirsən, bərk olanda kişi qonağı gələcək, yumşaq olsa, deməli gələn qadın xeylağıdı.
- * Bıçaq yerə düşsə, kişi qonağı gələcək,- deyirlər.
- * Cömçə yerə düşsə, evinizə kök qonaq gələcək.
- * Qaşıq yerə düşsə, sizə qadın qonaq gələcək.
- * Yuxuda başmaq görəndə darlığa düşərsən,cırıq başmaq görəndə darlıqdan çıxarsan.
- * Hörümçək süfrənin üstündə yerisə, xörəyi artıq elə, qonağın gələcək.
- * Hörümçək çarpayının üstündə yerisə, gələn qonaq sizdə gecələyəcək,—deyərlər.
- * Adamın ki, üstünə gül düşər,bu, yaxşıdı. Deməli sevinəssən.
- * Adamın ki, üzü öz-özünə qızardı, yəqin onun sözünü danışırlar

- * Qulağın cingildəməyi budu ki, hardasa sənin adını çəkirlər.
- * Baxtı bağlanmış adamın başında qoşalaşmış baramanı ayırmaq yaxşıdı. Belədə deyərlər, bəxti açılar.
- * Yuxuda çəmənlik görmək, deyir, yaxşı əlamətdi.
- * Yuxuda balıq görmək xeyirliyədi.
- * Gözü nəzərli adamın ayaqqabısının bir tayının murdarlanmağı yaxşıdı. Belədə gözünün nəzəri itər.
- * Gündüz anadan olan uşağın ayağı yüngül, gecə anadan olan uşağın ayağı ağır olar,-deyərlər. Bir işi başlayanda gərək gündüz anadan olan uşağın ayağına başlayasan.
- * Yuxuda özünü çörək yapan görsən, sevin. Ruzin artacaq.
- * Yuxuda yanın təndir görsən, zərər çəkərsən.
- * Yuxuda görülən qurbağa düşmən kimi yozular.
- * Yuxuda ziyarət yerlərini görmək savab qazanmaqdı.
- * Yuxuda nanə görmək xeyirliyədi.
- * Yuxuda ata-ananın səni vurmağı yaxşı deyil,- deyərlər. Deməli onlar səndən narazıdırılar.
- * Yuxuda zərgər görmək,-deyərlər,-pis əlamətdi.
- * Yağış çox yağanda, deyərlər, məsciddən torpaq götürüb təndirə at. Belədə yağış kəsər.
- * Lalə çox olan il qan-qadalı olar,-deyərlər.
- * Qab öz-özünə sınarsa, deyərlər, bunun bir çıxacağı var.
- * İlk dəfə qonaq getdiyin evdə ilk tikəni ağızına qoyan zaman nə niyyət eləsən, ona da çatarsan. Həmin evdə nə yuxu görsən, o da çin olar.
- * Ayaqqabının sağ tayı çönəndə sənin yaxşı sözünü

danişirlar, sol tayı çönəndə pis sözünü. Ayaqqabının iki tayı üst-üstə düşəndə, deyirlər uzaq yerdə sənin söhbətin gedir.

Ayağın qaşınırsa, yol gedəcəksən.

Ağzından tikən düşərsə, sevinəcəksən.

Kimisə yuxuda tez-tez görürsənsə, deməli, o, səndən nəsə umur.

Təzə evə köçəndə, gərək qapısına nəzərsindirən şeylər vurasan.

Davara qurd ağızı dəysə, damazlığı kəsilər,—deyərlər.

Hər il qapıdan bir heyvanın tələf olmağı yaxşıdı. Gələn qada-bəlanı aparar. Onun tələf olmasına heyfislənməzlər.

Hamilə qadının başına gizlicə duz töküb gözləyirsən. Əgər əlini telinə aparsa, bil ki, qızı, burnuna, dodağına aparsa, oğlu olacaq.

İki qırxlı gəlin bir-birinin üstünə gəlsə, birinin cilləri o birini basar. Onlar gərək iynələrini dəyişdirsinlər.



NAĞILLAR

HURİLƏR PADŞAHININ QIZLARI

Belə rəvayət edirlər ki, bir padşahın üç oğlu varmış. Oğlanlar evlənmək xəyalına düşmüşdülər, amma bu barədə ağız açıb atalarına bir kəlmə deməmişdilər. Oğlanlar getdilər vəzirin yanına ki, bə bizə bir əlac. Vəzir dedi:

—Mənə üç dənə yemiş gətirin. Biri lap yetkin olsun, biri təzəcə yetişmiş, biri də elə indicə xal düşən. Yemişlər hazır oldu, vəzir də bunları apardı padşaha ki, bəs oğlanların göndərib. Padşah o saat oğlanlarının qərəzini anladı, vəzirə dedi:

—Qoy oğlanlarımın hərəsi bir ox atsın. Kimin qapısına düşsə, o evin qızı ilə evlənsinlər.

Böyük qardaşın atdığı ox vəzirgiliñ damına düşdü. Vəzirin qızının baxtı belə açıldı. Ortancıl qardaşın atdığı ox getdi düşdü vəkilgilin damına. Padşahın ortancıl oğlundan ötrü də vəkilin qızının ürəyi gedirdi, ağızının suyu axırdı. Bunun da işi belə düzəldi. Kiçik qardaşın oxu da getdi, meşədə bir meymunun yanına düşdü. Kiçik qardaşın gözü çıxdı kəlləsinə, bir də atdı, bir də... Hər dəfə də ox dil öyrənmiş kimi düşdü həmin meymunun yanına. Yasa batmış kiçik qardaş fikirləşdi ki, mənim elə bəxtim beləymış...

Padşah əmr elədi ki, hər kəs öz sevgilisindən bir şey alıb gətirsin. Böyük və ortancıl qardaşlar əlbəəl gətirdilər.

Kiçik qardaş da ürəyindən qara qanlar axa-axa gəldi meymunun yanına. Meymun soruşdu:

—Dinim-imanım, nə üçün belə bikefsən?

Kiçik qardaş dedi:

—Atamın belə bir təklifi var. Sən mənə nə verəcəksən ki, mən ona aparıb?

Meymun ona bir nar verdi, bir də açar. Kiçik qardaş bunları da götürüb gəldi atasının yanına. Padşah bunları görüb çox sevindi. Narı parçaladı, içindən bir cüt qız çıxdı ki mələksifət. Deyərdin bə huridirlər. Bunların gözəlliyinidən gün utanıb girdi buludların arxasına. Qızlardan biri oldu oğlanın sevgilisi, biri də oldu baldızı. Bir neçə gün sonra padşahdan oğlanlarına belə bir buyruq gəldi:

—Hər kəs öz nişanlısını götürüb yanına gəlsin, ənam verəcəyəm. Kiçik qardaş atasından 40 gün möhlət istədi, yenə də bikef halda gəldi meymunun yanına.

Meymun soruşdu:

—Bəs indi niyə bikefsən?

Kiçik qardaş dedi:

—Atam ziyafət hazırlayıb. Tapşırıb ki, hər kəs öz nişanlısı ilə gəlsin, Bəs mən nə edəcəyəm? Meymun dedi:

—Heç narahat olma, bu dəfə də bir çarə tapılar.

Meymun narin içindən çıxan qızları qoşdu kiçik qardaşa, qızlar yolda ona dedilər:

—Sən gərək o məclisdə ağızına bir damcı da şərab vurmayasan. Əgər ağızına şərab dəysə, biz yox olub göyün yedinci qatına çıxacaqıq. Bil və agah ol: biz hurilər padşahının qızlarıyız. Sən də, dilinə şərab dəysə, bizi tapmaq üçün ayağına dəmir çariq geyib, əlinə də dəmir əsa alıb Hurilər padşahının bağına gəlməlisən. Bu da sənin üçün çox çətin olar. Qızlar gəlib qapıdan içəri girəndə hamı onların gözəlliyinə hayıl-mayıl oldu. Bəli, kef-damaq başlandı. Kiçik qardaşa şərab təklif elədilər, o boyun qaçırdı. Padşaha xəbər

çatdı ki, bəs kiçik oğlu ziyafətdə şərab içmir. Padşah hirsindən əlini saqqalına çəkdi. Kiçik qardaş xəlvətcə şərabı köynəyinin yaxasına tökmək istəyəndə şərabdan bir damcı da atıldı dodağına. Həmin heyni qızlar yox oldular. Hamı bir-birinə dəydi. Day hara yetər?

Kiçik qardaş ayağına dəmir çariq geyinib, əlinə dəmir əsa aldı, düşdü yola. De, bura mənim, ora sənin, gəlib bir qalaçaya çatdı. Gördü burda üç div var, ortalıqda da üç şey: biri sehirli xalçadı, biri sehirli tacdı, biri də sehirli süfrə. Qarinqulu divlər də əsas süfrənin üstündə dalaşırlar. Divlər kiçik qardaşı görən kimi dedilər:

—Ey bəni-insan, bu süfrəni aramızda bölgə bilsən, səni yemərik.

Kiçik qardaş dedi:

—Mən bu təpənin arxasına üç dənə ox atacağam. Kim tez tapıb gətirsə süfrə ona çatacaq.

Divlərin başı atılan oxlara qarışanda kiçik qardaş süfrəni, tacı götürüb sehirli xalçayla qalxdı göyə. Divlərin başı ayıldı, bir də gördülər ki, lələ köçüb, yurdu boş - oğlan hər şeyi götürüb aradan çıxıb. Elə hirsləndilər ki, vurub bir-birini öldürdülər. Kiçik qardaş üz tutdu sehirli xalçaya:

—Ey sehirli xalça, məni çatdır hurilər padşahının bağına.

Gözünü yumub açınca xalça onu çatdırıldı hurilər padşahının bağına. Gördü ki, bağ nə bağ. Day bunun misli yoxdu. Burda bir göl var, qızlar burda çimir. Sehirli tacı başına qoyduğundan gözə görünmürdü. Gedib sevgilisinin paltarını gizlətdi. Qızlar sudan çıxanda qız paltarını tapmadı. Qız o yan, bu yana boylanıb dedi:

—Hər kimsən, paltarımı götürmüsən, qaytar yerinə qoy!

Kiçik qardaş paltarları atdı qızın üstünə. Sonra qızlar evə gəldilər. Süfrəyə oturub yeməyə başladılar. Elə ki, girdilər yatağa, kiçik qardaş sevgilisinin üzündən bir busə götürdü. Səhər qız yuxudan ayılanda yanağında busənin

izini gördü. Bilmədi tay nə eləsin. O biri gecə özünü yalandan yuxuluğa vurdu. Kiçik qardaş yenə onun yanağından busə alanda əli ilə vurub oğlanın başından tacı yerə saldı. Kiçik qardaşın sırrı faş oldu. Qız dedi:

—Sən necə gəlib bura çıxmışan? Atam bilsə, səni öldürər. Çünkü şərab içmişən. Hurilər padşahı biləndə ki, kiçik qardaş üç divin əlindən üç şeyi çıxardıb, onlar da vurub bir-birlərini öldürüb lər, çox sevindi. Onunla divlərin arasında düşməncilik vardı, neçə illərdi bir-birilə vuruşurdular. Hurilər padşahı qızı verdi kiçik qardaşa. Onlara toy elədi. Bir müddətdən sonra kiçik qardaş qaynatasından icazə aldı, arvadını da götürüb öz vilayətinə döndü. Onlar yedilər, içdilər, o yana getdilər, biz də yedik, içdik bu yana gəldik.

HİDAYƏT PADŞAHIN NAĞILI

Bir gün vardı, bir gün yoxdu, Hidayət adında bir padşah vardı. Bu padşahın da nə illətdisə uşağı olmurdu.

Bir gün bir div dərviş libasında gəlir Hidayət padşahın yanına, özü də gələ-gələ qəsidə deyir.

Padşahın ürəyi dərdinən dolur:

—Ağa dərviş, bir uşağım olsa, səni dünya malında qərq edərdim.

Dərviş soruşur:

—Deyirsən uşağın yoxdur? Qəm yemə, mən pay verən dərvişəm.

Sonra da padşaha bir alma verir ki, bunu hərəminlə bölüb yeyərsən. Sənin bir cüt uşağın olacaq, amma onların biri mənimdi, vədəsində gəlib aparacağam.

Az keçir, çox keçir, Hidayət padşahın bir cüt oğlu olur. Onun bir gözü gülsə də, bir gözü ağlayır ki, indicə dərviş gələcək uşağın dalınca.

Dərviş də eləmir tənbəllik, düz vaxtında gəlib çıxır.

Hidayət padşah istəyir dərvişə əy gəlsin, deyir ki, nə

oğlan, ağa dərviş, mənim heç qızım da olmayıb.

Dərviş altdan-altdan gülür, çıxıb gedir. Necə deyərlər, sən saydığını say, gör bu dərviş libasındaki div nə sayır.

Dərviş gözləyir o zamana kimi ki, uşaqlar böyüyürlər. Birinin adı İbrahimdi, birinin adı Məhəmməd.

Dərviş Məhəmmədi yolda tutur ki, oğlum Məhəmməd, gəl min boynuma, səni aparım gəzməyə.

Bir çöllü-biyabanda dərviş onu boynundan qoyur yerə.

—Oğlum Məhəmməd, deyir,—sən burda odun yiğ, mən də quşdan-zaddan vurum, bişirib yeyək.

Dərviş uzaqlaşan kimi bir kəllə diyirlənə-diyirlənə Məhəmmədin yanına gəlir ki, qırx qan eləmişəm, qırx birini də eləyəcəyəm.

Məhəmməd qılincını qoyur kəllənin üstünə deyir:

—Sən kimsən ki, qırx qan eləmisən, qırx birin də edəsən. Quru kəlləsən də.

Kəllə deyir:

—Ey Hidayət padşahın oğlu, bu dərviş bir divdi. O səni aparacaq, otaqlarının qapısını açacaq. Orada qoyun sürüsü, gözəl bir imarət görəcəksən. Dərviş həmin qoyunlardan ikisini kəsəcək, təndir qalayacaq, qoyunlarını təndirə yapıb yeyəcək. Axırıncı qələ sənə deyəcək:

—Oğlum Məhəmməd, bunu da sən çıxart, mən yeyim. Səni də basacaq təndirə, bişirib yeyəcək. Kəllə bu sözləri deyir, diyirlənə-diyirlənə gedir.

Div gəlir, kabab bişirib yeyəndən sonra, gedillər onun qalaçasına. Oğlan baxır ki, hər şey kəllə deyən kimi oldu.

Div üzünü tutur Məhəmmədə ki, oğlum, bunu da sən yap təndirə, mən yeyim. Məhəmməd fənd işlədir:

—Mən hələ bacarmırıam, bu dəfə sən yap, öyrənim, gələn dəfə hamısını mən yapacam.

Elə ki, div əyilir axırıncı tikəni yapsın, Məhəmməd tez onu itələyir təndirin içində, ağızını da örtür. Div qalır qışqıra-

qışqıra ki, Məhəmməd, belə eləmə, məni burdan çıxar, səni atanın sarayına qaytarram.

Kimdi divin ağızına qurut verən? Bayaqdı ha, yanib kül oldu.

Məhəmməd görür ki, div kül olan kimi, onun imarətindən əsər-əlamət qalmadı, nə vardısa yoxa çıxdı, o da bir səhranın ortasındadır.

Oğlan düşür yola, gəlib çıxır iri bir ağacın yanına. Ağacın başında zümrüd quşunun yuvası vardı, yuvada da quşun balaları. Bir ilan da dolaşmışdı ağaca, onları udmaq isteyirdi. Vurdu, ilanı öldürdü. Bu vaxt zümrüd quşu gəlib çıxdı. Elə bildi ki, oğlan onun balalarını öldürmək isteyir. Oğlana pislik eləmək isteyirdi ki, balaları yuvadan qışqırdılar:

—Bu oğlan bizi ölümündən qurtardı.

Zümrüd quşu da öz lələyindən verdi oğlana ki, dara düşsən, yandır bunu...

Məhəmməd gəlib çıktı bir vilayətə. Gördü hamı yas paltarındadı. Öyrəndi ki, padşahın qızı ölüm yatağında can verir.

Məhəmməd zümrüd quşunun lələyini tutdu oda. Əlbəəl quş özünü yetirdi ona. Məhəmməd dedi ki, bəs hal-qəziyyə belədi.

Zümrüd quşu dedi ki, get saraya, qızın otağına. Elə ki, ikiniz otaqda tək qaldınız, qız diksinib ayılacaq.

Vallah, sirri-xudaymış. Quş necə demişdi, elə də oldu. Padşaha xəbər getdi, camaat qara paltarı soyundu, üzlər güldü.

Padşah qızını verdi Məhəmmədə. Aylar keçdi, padşah qızının bir oğlu oldu, bir qızı.

Məhəmmədin də yadına düşdü ki, bə, mən də Hidayət padşahın oğluyam, gərək gedib ata-anamı görəm.

Yenə yadına zümrüd quşunun verdiyi lələk düşdü. Lələyi tutdu oda. Zümrüd quşu bunun qulluğunda hazır oldu. İki biləndə dedi ki, oraya getmək çox çətindir. Divlər

məkanının üstündən keçməliyik. Orda da bir quş var, o quş bizi görən kimi deyəcək:

—Dad bəni-insan əlindən, bəni-insan da buraya ayaq basar.

Bu zaman biz onu vurub götürməliyik.

Məhəmməd, padşah qızı, bir də bunun uşaqları mindilər zümrüd quşunun belinə. Gethaget divlər məkanına çatdılar.

Gördülər bir əcayib quş haray-həşir salıb ki, dad bəni-insan əlindən.

Zümrüd quşu caynağı ilə vurub onu götürdü. Nəhayət, gəlib çatdılar Hidayət padşahın sarayına. Səs düşdü, padşaha xəbər getdi ki, oğlun Məhəmməddən namə gəlib. Hidayət padşah da yollara payəndaz döşəyə-döşəyə zümrüd quşunun yanına gəldi, dedi:

—Zümrüd quşu, oğlumdan namə gətirmisən, ver.

Zümrüd quşu dedi:

—Məhəmmədin oğlu, çıx, bir fırlan.

Məhəmmədin oğlu çıxıb fırlandı. Hidayət padşah dedi:

—Məni bununla tovlaya bilməzsən. Oğlumdan namə gəlib, onu ver.

Bu zaman zümrüd quşu dedi:

—Məhəmməd, ortaya çıx.

Məhəmməd çıxdı ortaya, ancaq nə ata-anası onu tanıyor, nə də o öz ata-anasını tanıyor.

Birdən anasının yadına düşür ki, Məhəmmədin başının bir tərəfində saçları qızıldan, o biri tərəfi gümüşdəndir. Baxıb görülərlər ki, doğurdan belədir.

Zümrüd quşunu iyirmi beş gün qonaq saxlayırlar. Həmin quş hansı qocanın başının üstündə gülərdisə, həmin qoca adam 25 yaşlı bir adama çevrilərdi.

Zümrüd quşu Məhəmmədin ata-anasının başı üstündə güldü, onlar da beləcə cavanlaşdırılar, şad-xürrəm ömür sürdülər.



BELƏ DEYİRLƏR Kİ...

Səkinə adlı bir qızı ərə verirlər. Qız da ki, nə qız - ağız açmağa məəttəlsən ki, qan düşər. Toyunun səsi qulaqlardan getməmiş Səkinə ev adamını evdən qaçaq salır.

Anası qızından nigaran qalır, durub onlara gəlir. Çox söhbətdən sonra qaynanası Səkinədən belə narazılıq edir:

Səkinə xanım sazanda,
Aş bişirər qazanda.
Özünə çəkər nimçədə,
Ərinə saxlar qazanda.

QATMACIĞI BƏRKDİ

Bir zalim qaynananın üç nazlı-duzlu gəlini vardı. Qaynana bunların gününü bükmüşdü göy əskiyə, yeridikləri yeri qaşıyırdı. Nə yeməkləri yemək idi, nə içməkləri içmək. Qaynana çörəyi də qıfil altında saxlayırdı.

Bir gün hazırlaşırlar çörək yapmağa. Elə təndirə ilk kündələri vuranda qaynananı çağırırlar qonşuya. Gəlinlər də fürsəti əldən vermirlər. Qaynana kündələri saydığından, hər kündənin yanından bir az qırtıb tez fətir bişirirlər. Elə yemək istəyəndə qaynana qaranəfəs özünü yetirir. Bəs bu biçarələr neyləsinlər? Kiçik gəlin təpərli çıxır, fətirlərin ortasından qatma keçirib bağlayır belinə, qoftanın ətəyini də

üstünə salır. Qaynana təndirə girən kimi hiss eyləyir bunların fırıldağıını. Gözaltı ora-bura baxır, heç nə tapmır. Bilir ki, hər nədisə bunların üstündədi. Deyir:

—Sizin bu mehribanlığınız mənim ürəyimi dağa döndərir. Durun ayağa, mən çəpik çalıım, siz oynuyun, lap mehriban olun.

Qaynana çəpik çalır, gəlinlər oynayırlar.

Böyük gəlin oxuyur:

Bu fəndələn fənddi, bacı...

Ortancıl da dərdli-dərdli qoşulur ona:

Bilsə, qiyamətdi, bacı...

Kiçik gəlin gülür:

Çəpiyi bərkcə vurun,

Qatmacığı bərkdi bacı...

ÜZÜM QARADI

İki qonşu kəndin camaati baməzəlikdə, bir-birinə dolaq gəlməkdə ad çıxarmışdı. Kəndin biri o birinə əy gələndə bayram eləyirdi.

Yuxarı kənd dağlara yaxınıymış. Bir gün aşağı kəndin cavanları dağlardakı davarlarına baxmaq adıyla qalxırlar dağlara. Axşamtərəfi özlərini verirlər yuxarı kəndin üzümlüklərinə, nə ki, qara üzüm vardı, yiğirlər. Elə gecəyinən bir neçə tabut qayırırlar, üzümləri doldururlar onlara, üstünü örtüllər. Səhəri tabutları ciyinlərinə qaldırıb yola düşürlər. Yuxarı kəndə çatanda ağlaya-ağlaya deyirlər:

Axdı üzümün suyu.

Üzüm qaradı, qardaş...

Yuxarı kəndin adamları da qoşulullar bunlara, özləri də ağlayırlar ki, yəqin bu kəndin dağdakı çobanları ölüblər.

Aşağı kəndə çatanda tabut aparan cavanlar baş-

layırlar gülməyə. Tabutların üstünü açırlar. Yuxarı kəndlilər də baxırlar ki, tabutdakılar onların bağlarının üzümləridir, özü də qaradı, dünəndən yiğildığından üzümün suyu axır...

QARAGİLƏ

Hələ qədimlərdə Arazın bu tayındakı kənddən bir oğlan çayın o tayındakı kənddən olan bir qızə vurulur. Day bunlarındakı Leyli-Məcnunluğunuş. Çay qıraqından əl çəkməzlərmış. Te-tez görüşürmüslər.

Hər iki kəndin adamı bu iki cavanın heyranılmış. Hamı onların toyunu gözləyirdi. Günlərin birində ölkəni ayırdılar, Arazi ortadan sərhəd elədilər. Qız çayın o tayında qaldı, oğlan çayın bu tayında dəli-divanə kimi dolaşdı. Beləcə aylar-illər keçdi, qocalmağa üz qoydular... Axırı oğlana əyan oldu ki, bu ayrılığın sonu yoxdur, onların bir-birini görməyi qaldı qiyamətə.

Deyir, bir gün qız Arazın o tayından oğlanın yanılı oxumağını eşidir:

Nə mənə qız qəhətdir, Qaragilə,
nə sənə oğlan...

Deyir, "Qaragilə" elə o vaxtdan oxunur.



ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR

Əqrəbi elə gördüm, ilana pənah apardım.

Taraqqasatan deyər, hər gün yeddiləvin olsun.

Sən kütüm ol, mən itin ollam.

Qələmədən müğmiş olar.

Yer bərk olanda öküz öküzdə görər.

Dəyirmanın alt daşı ağırdı, dayanar, haray-həşiri üst
daşı salar.

Əkməyib peşman olma, ək, sonra de, peşmanam.

Sən gülüm ol, mən üstünün arısı ollam.

Minmədiyin eşşəyə arpa vermə.

Qolun sınığı boyuna yükdü.

Kürəkən çiy ət kimidi-duzlasan yemək olar, duzla-
masan yox.

Sahibsiz iti Seyid də daşlar.

Yetimə hərə bir daş atdı, Seyid də götürüb birini atdı
ki, savabdı.

Keçəl başına zif salma (Bizə belə gəlir ki, Ç.Aytmatovun "Əsrə bərabər gün" romanındaki manqurtluq məsə-
ləsinin izləri bu ifadədədir).



TAPMACALAR

O nədi ki, eşşəkdə cütdür, maşında tək?

/"Ş" hərfi/

* * *

Nənəsi nağıl başlar, nəvəsin əldə saçlar.

/Cəhrə və kələf/

* * *

Birini kəsib yıxarsan,
Birini yıxıb kəsərsən.

/Ağac və heyvan/

* * *

Əzizim gül tikənə,
Sarmaşib gül tikənə.
O nədi bir qoldadı,
Qarışib gül tikənə?

/Qızılgül/

* * *

O nədi ki, qapı dalında durar?

/Süpürgə/

* * *

Tap tapmaca,
Gəl hamaca.
Namərd cüt ağac,
Mərd cüt baca

/Əllər və gözlər/

* * *

O nədi ki, nənəm minər,
O nədi ki nənəmi minər?

/Ayaqqabı və səhəng/

* * *

Dərələr buz bağladı,
Yanı yarpız bağladı.
O nədi yay günündə
Hər yanı buz bağladı?

/Soyuducu/

* * *

Sarı əbasi var bunun,
Büzmə yaxası var bunun.
Üstü sarı, içi dilim,
Gör nə səfası var bunun.

/Limon/

* * *

O nədi ki, gülü burnunda bitər?

/Xiyar/



LƏTİFƏLƏR

SU DA HACI QULUDA, SAAT DA

Kəndlərin birində su qəhət idi. Su üstündə baş yarırdılar. O vaxtlar saat deyilən şey təzə-təzə üzə çıxırıdı. Bu kənddə cəmi bir saat vardı, o da Hacı Quludaydı. Ağsaqqallar belə məsləhət eləyirlər ki, suyu Hacı Qulunun saatı ilə suvarsınlar.

Belə də eləyirlər. Hacı Qulu saata baxır, suyu açırlar birinin bağına. Hacı Qulú deyəndə vaxtdı, suyu kəsirlər.

Növbə çatır Hacının özünə. Su gedir, günortadan keçir, axşam yaxınlaşır, Hacı Qulu vaxtdı, suyu kəsin, - demir. Gəlirlər onun yanına ki, ay Hacı, bəs niyə belə, vaxt keçdi, axşam oldu...

Hacı da hirslənir ki, siz saatdan çox bilirsiniz? Saat belə göstərir da...

Kimsə deyir:

-Elə belə olar ey... Su da Hacı Quluda, saat da.

GÜLÜMƏ DEMİŞƏN, FİLİMƏ DEMƏMİŞƏN

Bir gəlin olur, bir qaynana. Bunlarınkı nə isə düz gətirmir. Bu ona, o buna-söhbət ayaq tutur, evdən çıxır. Qaynana deyir ki, mən ayaq geri götürmərəm, gəlin də deyir:

—Mən səndən əskik kişinin qızı deyiləm ha... mənim bir günahım olsa, yenə dərd yarırı.

Gəlinin əri qalır arada-hansına nə desin? Ana anadı, gəlin də insafən bir günah əyəsi deyil. Ana görür oğlu qarışmadı işə, gəlin də görür əri dinmir-otururlar yerlərində. Ancaq fürsət tapan kimi qaynana gəlini sancmağından qalmır.

Gəlin təhnəli imiş, boy-buxundan allah onu peşiman eləməmişdi. Bir gün əri ona başmaq alıb gətirir. Gəlin geyir, başmaq ayağına olmur. Əri deyir ki, dükançıya ölçünü düz demişəm, bəs bu niyə belə oldu?

Qaynana görür məqamdı deyir:

—Sən dükançıya deməmisən ki, filimə başmaq ver, demisən gülümə başmaq ver... Dükənci yazılıq da nə bilsin.

İKİ QƏŞƏYİNİ DƏ MƏNƏ TUT

Qış günü iki yoldaş bir-birinə qoşulub gedirlər kəklik tutmağa. Ta axşama kimi fırlanırlar, yer qalmır baş vurma-sınlar, amma heç nə tapammırlar.

Yoldaşlardan biri lap bərk yorulur, yalvarır ki, qayıdaq, day mənim son nəfəsimdi, özü də soyuqdan donuram.

O biri yoldaş da deyir ki, kəklik tutmayınca geri qayıtmaram. İstəyirsən, sən qayıt.

Yorulan görür ki, yoldaşı onu tək qoyub gedir, çağırır:

—Mən burda gözləyirəm. Sən allah, həm tez qayıt, həm də iki qəşəyin də mənə tut gətir.

Yoldaşı da gülür ki, qəşəyi olmasa, kəkliyi geri qaytarassan? Bütün günü bir çolağını tapmamışıq, sən indi bu dar macalda ikisini istəyirsən, özü də qəşəyini.

"İki qəşəyini də mənə tut" sözləri məsəl kimi işlənir.



ALDI GÖRƏK NƏ DEDİ

Oğlan:

Əzizim su ləyəni,
Su töküb yu ləyəni.
Elə xoşuma gəlir
Gözəlin güləyəni.

Qız:

Əzizim su ləyəni,
Su töküm, yu ləyəni.
Birdən bivəfa çıxdı
Gözəlin güləyəni?

Oğlan:

Mən çobanam qoynuna,
Babalın qoy boynuma.
Ya məni evləndir sən,
Ya da gəl al qoynuna.

Qız:

Çoban, itin qudursun,
Kür arxında su dursun.
Əgər sənə yox desəm,
Mənim dilim qurusun.

Oğlan:

Əlimdə ələmim var,
Gümüşdən qələmim var,
Yaxından görməsəm də,
Uzaqdan salamım var.

Qız:

Əlində ələm olmaz,
Gümüşdən qələm olmaz.
Yaxından görmədinsə,
balam,
Uzaqdan salam olmaz.

Oğlan:

Gedən yolun yolu olaydım,
Əkilmiş bağçanın gülü
olaydım,
Bu gözəl xanımın, bala,
qulu olaydım.

Qız:

Gedən yoldan yol əskik deyil,
Əkilmiş bağçadan gül əskik
deyil,
Mənim kimi gözəldən, bala,
qul əskik deyil.

Oğlan:

Gülüm, məni qınama,
Qınasan da, sınama.
Dolanaram başına,
Gəlin olsan anama.

Qız:

İnanıram yanana,
Yanan niyə sına.
Ay əhdinə düz oğlan,
Gəlin ollam anana.

Qız:

Anda aman deyərlər,
İncə daban deyərlər.
Elə arıma gələr
Yara çoban deyərlər.

Ana:

Andın amansız olmaz,
İncə dabansız olmaz.
Heç arına gəlməsin,
Qoyun çobansız olmaz.



EV-EŞİK SÖYLƏMƏLƏRİ

QUM-QUMA

Cəhrə deyər:—Əyir məni,
 qum-quma.

Üstünə çək dəyirməni,
 qum-quma.

Kişi deyər:—Kələf hanı,
 qum-quma.

Arvad deyər:—Boşa məni,
 qum-quma.

QIZIL

Qız qızıl alma,
Qız yada qalma.
Yad yaman olar,
Bağrım qan olar.

ÜZƏRRİK

Başı börklü üzərrik,
Dibli-köklü üzərrik.
Sallam yanar od içində,
Dərdi qovan üzərrik,
Qada-bala sovan üzərrik.
Diliynən deyən - diliynən,
Sözüynən deyən - sözüynən,
Gözüynən görən - gözüynən
Nəfəsi oda yansın.



HAXİŞTALAR

Atdan bir ağa düşdü, haxışta,
Səs saldı bağa düşdü, haxışta.
Qardaş, gözlərin nə tez, haxışta
Bu gül yanağa düşdü, haxışta.

Başında düm ağ şal var, haxışta,
Üzündə qoşa xal var, haxışta.
Anam sənə qız verməz, haxışta
Nə lala, nə də yalvar, haxışta.

O yana baxma, amandı, haxışta,
Bu yana baxma, amandı, haxışta.
Qaynananın əlindən, haxışta,
Hər yan qara dumandı, haxışta.

Oğlan, oğlan, qoç oğlan, haxışta.
İgid buruqsaç oğlan, haxışta.
Qonşu qızın göyçəkdir, haxışta,
Götür onu qaç, oğlan, haxışta.

Əzizim bağda nə var, haxışta,
El gedir dağda nə var, haxışta.
Dərirsən dər şamama, haxışta,
Qurumuş tağda nə var, haxışta.

Arzun, muradın, ay qız, haxışta,
Söhbətin, sazin, ay qız, haxışta.
Çoxuna od vuracaq, haxışta
Sənin bu nazın, ay qız, haxışta.

Qızılgülün butası, haxışta,
Əlindədi butası, haxışta.
Qapıdan az bolan, yar, haxışta,
Birdən çıxar xatası, haxışta.

Qaşların qarasına, haxışta,
Xal düşüb arasına, haxışta.
Səni allah göndərib, haxışta,
Dərdimin çarasına, haxışta.

Bu gəlin saşdı gəlin, haxışta,
divardan aşdı gəlin, haxışta.
Bu gəlinə nə gəldi, haxışta,
Evindən qaşdı gəlin, haxışta.

Duman gəldi, sis gəldi, haxışta,
Təndir yandı, his gəldi, haxışta.
Yazı yazan, neylədin, haxışta,
Yazdıqların pis gəldi, haxışta.

Araz axır liliñən, haxışta,
Dörd bir yanı gülünən, haxışta.
Yad oğlu başın qatdı, haxışta,
Şirin-şirin dilinən, haxışta.

Bu kəndin adı Dizə, haxışta,
Həm söhbətə, həm sözə, haxışta
Qardaş, necə vuruldun, haxışta,
Bu acidil, göygözə, haxışta.

Əzizinəm çıraqı, haxışta,
Hazırkı piltə yağı, haxışta.
Səni sevdim, ay oğlan, haxışta
Oldum ellər qınağı, haxışta.

Bu kəndin adı Dəstə, haxışta,
Gülləri dəstə-dəstə, haxışta.
Məni yoldan eylədi, haxışta,
Şirindil, boyu bəstə, haxışta.

Samovarın səsindən, haxışta
Üstündə kisəsindən, haxışta.
Qapıya bir gələn yox, haxışta
Öldüm yar həvəsindən, haxışta.

Maşın gəlir, bərk gəlir, haxışta,
İçi dolu qənd gəlir, haxışta.
Mən şirin çay içəndə, haxışta,
Qaynanama dərd gəlir, haxışta.

Pəncərədən baxaram, haxışta,
Qızıl-gümüş taxaram, haxışta.
O paxıl baldızımı, haxışta,
Yandıraram, yaxaram, haxışta.

Yaylığı boş bağlaram, haxışta,
Yuyaram yaş bağlaram, haxışta
Yarım bivəfa çıxdı, haxışta,
Qəlbimə daş bağlaram, haxışta.

Həyətində mev gülü, haxışta,
Badam gülü, mev gülü, haxışta.
Əzəldən qonşu idik, haxışta
İndi olduq sevgili, haxışta.

Bu dağda qar qalmasın, haxışta,
Ərisin qar qalmasın, haxışta.
Lal olsun mənim dilim, haxışta,
Heç sənə yalvarmasın, haxışta.

Gedirsən yara deynə, haxışta,
Telini dara deynə, haxışta.
Əgər məni soruşsa, haxışta,
Günümü qara deynə, haxışta.

Mən aşiqəm yaz eylər, haxışta,
Payız eylər, yaz eylər, haxışta.
Gözəlin qaydasıdır, haxışta,
Sevdiyinə naz eylər, haxışta.

Arxalığın dizdən yar, haxışta,
Gəl qapıda gizdən, yar, haxışta.
Kimlər sənə nə dedi, haxışta,
Ayaq kəsdin bizdən, yar, haxışta.

Paltarı buxça saxlar, haxışta,
Buxçanı taxça saxlar, haxışta.
Anam xəbərdar olsun, haxışta,
Yar məni yaxşı saxlar, haxışta.

Əzizim üzüm səni, haxışta,
Boşqaba düzüm səni, haxışta
Hər məclisdə, halayda, haxışta,
Axtarır gözüm, səni, haxışta.

Üzüyü taxmamışam, haxışta,
Su olub axmamışam, haxışta.
Yanımda bir adam var, haxışta,
Doyunca baxmamışam, haxışta.

O tayda duran bəndə, haxışta,
Boynunu buran bəndə, haxışta.
Heyva kimi saralma, haxışta,
Heç könlüm yoxdu səndə, haxışta.

Qar yağdı, basdı məni, haxışta
Yel əsdi, kəsdi məni, haxışta.
Canıma bir od düşdü, haxışta,
Alovu qarsdı məni, haxışta.

Mən bu çaydan kecmənəm, haxışta
Suyundan da içmənəm, haxışta.
Gözün ayrı gözəldə, haxışta,
Heç yadına düşmənəm, haxışta.

Kağızın ağa gönər, haxışta,
Yazısı ağa gönər, haxışta.
Sən qapıdan girəndə, haxışta,
Ürəyim dağa dönər, haxışta.

Atdan bir ağa düşdü, haxışta,
Səs saldı, bağa düşdü, haxışta,
Mən dedim yaxın gəlsin, haxışta,
Day da uzağa düşdü, haxışta.

Əzizinəm xaradı, haxışta,
Yar mənzilin haradı, haxışta
Dediyin bir acı söz, haxışta,
Ürəyimdə yaradı, haxışta.

Yarım gəlir cacıxdan, haxışta,
Yol salır yoncalıxdan, haxışta,
Yarıma nə demişəm, haxışta,
Küsüb gedir acıxdan, haxışta.

Ay qız adın Fatmadı, haxışta,
Qara qaşın çatmadı, haxışta.
Oğlan səni görəndən, haxışta,
Gecələri yatmadı, haxışta.

Gəl məni al eyləmə, haxışta,
Al dili lal eyləmə, haxışta.
Yıxma bağım divarın, haxışta,
Düşmənə yol eyləmə, haxışta.

Dəyirmənanın novuna, haxışta,
Su dolubdu novuna, haxışta.
Mənim böyük qardaşım, haxışta,
Gedib gözəl ovuna, haxışta.

Kisə tikdim olmadı, haxışta,
Suya saldım dolmadı, haxışta.
Qapıya elçi gəldi, haxışta,
Özüm deyən olmadı, haxışta.

Əmim oğlu biçimdə, haxışta,
Köynəyi tər içində, haxışta.
Getdim tərin silməyə, haxışta,
Qaldım tikan içində, haxışta.

Dağlar başı kağala, haxışta,
Duman gələ, dağıla, haxışta,
Baldız, vurduğun yara, haxışta,
İnanmırəm sağala, haxışta.

Evlərə düşüb talan, haxışta,
Ölsün talanı salan, haxışta.
Baldız, deməyin qızlar, haxışta
Siz deyin bir boz ilan, haxışta.

Paltarın əsməsi var, haxışta,
Qılınc tək kəsməsi var, haxışta,
Yarın pis oğlan deyil, haxışta,
Hərdənbir küsməsi var, haxışta.

Getmə, gecədi oğlan, haxışta,
Ülkər ucadı oğlan, haxışta,
Deyirdin başın ağrır, haxışta,
İndi necədi oğlan, haxışta.

Araz üstə nanəyəm, haxışta,
Yel, əsmə, pərvanəyəm, haxışta
Üç ildi yarım gedib, haxışta,
Həsrətdən divənəyəm, haxışta.

Bağça bar üstə gələr, haxışta,
Heyva, nar üstə gələr, haxışta,
Sevgililər mahnısı, haxışta,
Hamısı yar üstə gələr, haxışta.

Gecə keçdi qaraldan, haxışta,
Seçməm səni maraldan, haxışta,
Nə dərdim var, nə qəmim, haxışta
Sənsən məni saraldan, haxışta.



SÖYLƏYİCİLƏRİMİZ:

1. Bayatılar–Qurbanova Simuzər, Əzimova Ceyran, Səfərova Leyla, Tağıyeva Püstə, Babayeva Elmira, Səkinə Tağıyeva (Aza kəndi), Məsumə Rüstəmova, Ağa Sadıqov (Ordubad şəhəri), Kazım Nağıyev, Ləyə Nağıyeva (Unus kəndi), Anaxanım Məmmədova, Əsli Əmirova (Dizə kəndi).
2. Mahnilar–Mənsurə Əsgərova, Səkinə Tağıyeva, Elmira Babayeva (Aza kəndi), Vidadi Yusifoğlu, Səkinə nənə, Əfruz nənə (Unus kəndi).
3. Miflər–Məhərrəm Əliyev (Tivi), Hidayət Alməmmədov (Behrud), Məsumə Rüstəmova, Səyyad Babayev, Ağa Sadıqov (Ordubad şəhəri), Mehman Tağıyev (Aza).
4. Yasaqlar–Nazlı Fərzəliyev (Ordubad şəhəri), Elmira Babayeva (Aza kəndi).
5. İnanclar–İskəndər İskəndərov (Sabir kənd), Aslan Bayramov, Tovuz Həsənova (Aza kəndi).
6. Sınamalar, yozumlar–Səkinə Tağıyeva, Elmira Babayeva (Aza), Ağa Sadıqov, Məsumə Rüstəmova (Ordubad şəhəri), Haşim Məmmədov (Disər).

7. Nağıllar–Simuzər Qurbanova (Aza kəndi, "Hurilər padşahının qızları"), Məsumə Rüstəmova (Ordubad şəhəri, "Hidayət padşahın nağılı").

8. Belə deyirlər ki–İsfəndiyar İsaqov, Mehman Tağıyev, Ceyran Əzimova (Aza), İskəndər İskəndərov (Dizə).

9. Atalar sözü və məsəllər–Leyə Nağıyeva, Əfruz nənə (Unus), Nazlı Fərzəliyeva (Ordubad şəhəri).

10. Tapmacalar–Ağa Sadıqov, Məsumə Rüstəmova (Ordubad şəhəri), Ceyran Əzimova (Aza).

11. Lətifələr–İsfəndiyar İsaqov, Mehman Tağıyev (Aza), Ağa Sadıqov (Ordubad şəhəri).

12. Aldı görək nə dedi–Səkinə Tağıyeva (Aza).

13. Ev-eşik söyləmələri–Simuzər Qurbanova (Aza).

14. Haxıştalar–Səkinə nənə, Amanə nənə (Unus), Elmira Babayeva, Ceyran Əzimova, Püstə Tağıyeva (Aza), Nazlı Fərzəliyeva (Ordubad şəhəri).

OXUDUQLARINIZ:

| |
|--|
| Tale kitabınn cümlələri (ön söz) |
| Bayatılar |
| Mahnılar |
| Miflər |
| Yasaqlar |
| İnanclar |
| Sınamalar, yozumlar |
| Nağıllar |
| Belə deyirlər ki |
| Atalar sözü və məsəllər |
| Tapmacalar |
| Lətifələr |
| Aldı görək nə dedi |
| Ev-eşik söyləmələri |
| Haxıştalar |

Məhərrəm CƏFƏRLİ,
Rafiq BABAYEV

*YOL
GƏLƏR
ORDUBADA*

Nəşriyyat redaktoru
Muxtar QASIMZADƏ

*Texniki redaktoru və
kompiüter tərtibati*
Rafael BABAYEV

Yıgilmağa verilmiş 29.03.2005. Çapa imzalanmış 05.04.2005
Formatı 60X90 1/16 “Tayms” qarnituru. Ofset çap üsulu.
Ofset kağızı. Həcmi 4,25 ç.v. Sifariş № 188. Tiraj 300 nüxsə.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi.
Naxçıvan şəhəri, Təbriz küçəsi, 1.